



AZƏRBAYCAN VETERANI

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının orqanı

10 (128) 17 may 2019-cu il

İctimai-siyasi qəzet

Prezident İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir.

Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər.

Sonra dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə günü münasibətilə onları təbrik etdilər.

Mərasimdə Baş Nazir Novruz Məmmədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.





Faşizm üzərində Qələbənin 74-cü ildönümü Respublika Veteranlar Təşkilatında qeyd edilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Müdafiə Nazirliyi faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri keçirib.

Respublika Veteranlar Təşkilatının inzibati binasında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi tərəfindən quraşdırılmış səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünə aid hərbi geyimdə olan əsgər və zabitlər veteranlara nostalji hisslər yaşadaraq Qələbə bayramının sevincinə əlavə rəng qatıblar.



müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki əvəzsiz xidmətlərindən və fədakarlığından danışıb. Bildirib ki, Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının qəhrəmanlığı şanlı tariximizin parlaq səhifələrindəndir. Qələbə Günü'nün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə Qələbə Günüdür. Xalqımız haqlı olaraq öz veteranları ilə fəxr edir.

Veteranlar çıxışlarında onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən keşməkeşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranlar tərəfindən məmnunluqla qarşılanıb. Veteranlar göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda, həmçinin Qələbə bayramını tezliklə işğal



Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında Böyük Vətən müharibəsi illərinin mahnıları bu ovqatı daha da artırıb.

Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, tələbələr, ziyalılar və gənclər iştirak ediblər.



Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov tədbir iştirakçılarını Qələbənin 74-cü ildönümü münasibətilə səmimi qəlbədən təbrik edib.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov əlamətdar günün münasibətilə bütün veteranları təbrik edib, Böyük Vətən

altındaki torpaqlarımızda da qeyd ediləcəyinə əminlik bildirilib.

Hərbi orkestrin, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin və "Cənab leytenant" patriot qrupunun ifasındakı musiqi proqramı veteranların bayram əhval-ruhiyyəsini daha da artırıb.

Müharibə veteranı olan qadınlar hər zaman Azərbaycan dövlətinin diqqətindədir

Müharibə veteranı olan qadınlar hər zaman Azərbaycan dövlətinin diqqətindədir. Ölkəmizdə veteranlara böyük hörmət göstərilir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşmış, onların problemləri ilə yaxından maraqlanıb. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin üzvləri ilə görüşdə deyib.

Komitə sədri qeyd edib ki, veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi



si diqqət yetirilir. Bu istiqamətdə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına

başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Dövlətimizin başçısının imzaladığı son sərəncamlar da müharibə veteranlarına və əlillərinə qayğının təzahürüdür. Ümumiyyətlə, dövlətimizin çoxsaylı sosialyönlü layihələri, qəbul olunan yeni qərarlar bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərir.

İctimai Birliyin sədri Radə Abbas Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğının digər dövlətlərə nümunə olduğunu deyib. Qeyd edilib ki, veteran ailələrinə dövlət tərəfindən mütəmadi yardımlar edilir. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirən R.Abbas bütün bunların veteranlara dövlət qayğısının bariz nümunəsi olduğunu deyib.



Bakıda Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü qeyd edilib

Mayın 9-da Bakının Nərimanov rayonunda yerləşən "Qardaşlıq Məzarlığı" Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Böyük Vətən müharibəsi veteranlarının, Milli Məclisin deputatlarının, MDB ölkələrinin Azərbaycandakı səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbiçilərin, gənclərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.

Tədbirdə çıxış edənlər Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini vurğulayıb.

Çıxışçılar xalqımızın faşizmə

diyini diqqətə çatdırıb. Onlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını, məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqlarının özlərinə qaytarıldığını və bu dahi şəxsiyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə Qələbə Gününün qeyd olunduğunu söyləyiblər. Ulu Öndərimizin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən çıxışçılar ölkəmizdə müharibə



veteranlarına göstərilən dövlət qayğısını sosial siyasətin əsas istiqamətlərindən biri kimi səciyyələndiriblər. Həmçinin Qələbə Günü ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə



liyi ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliklərini bildiriblər.

Tədbirdə veteranlar göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.

MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib. O, Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasına verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandıırıb.



qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə neft Bakısının töhfəsinin də əvəzsiz olduğunu, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dördüncü hissəsinin, aviasiya benzinini və yüksəkkeyfiyyətli motor yağlarının 85-90 faizinin Azərbaycanın payına düşdüyünü, Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaq ilə hərəkətə gətiril-

iştrakçılara, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsinin bu qayğının bariz nümunəsi olduğunu vurğulanıb.

Müharibə zamanı Bakıdakı hospitalarda vəfat etmiş, aralarında müxtəlif xalqların nümayəndələrinin də olduğu 1462 qəhrəman döyüşçünün dəfn edildiyi "Qardaşlıq Məzarlığı" Əbədi Xatirə Kompleksinin dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını diqqətə çatdıran çıxışçılar ölkəmizin bütün sahələrdə, o cümlədən hərbi sahədəki nailiyyətlərini qeyd ediblər.



Onlar mənfur düşməni hər an məhv etməyə qadir yenilməz və mütəşəkkil ordumuzun olduğunu bildirib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbər-

Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, kompleksi ziyarət ediblər.





Naxçıvanda faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd olunub

Mayın 9-da Naxçıvan şəhərindəki Xatirə kompleksində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İkinci Dünya müharibəsi veteranları ilə görüşüb, onları faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirə-

sini ehtiramla yad edib.

Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzüblər.

Naxçıvan Hərbi Qarnizonunun nümunəvi Hərbi Orkestrinin ifasında marşlar səslənib.

Naxçıvan Muxtar Respublikasının əhalisi alman faşizmi üzərində Qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstəriblər. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızımızdan 15 mini müharibədə həlak



olub. 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, 1 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş həmyerlilərimizin tarixi şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Hər bir gənc veteranlarımızın

qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəsilmiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır".

Müharibə veteranları daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə bağlı tədbirlər keçirilib.

9 May-Qələbə Günü Gəncədə də qeyd olunub

Gəncədə faşizm üzərində qələbənin 74-cü il dönümü qeyd olunub.

Tədbir "Xan bağı"nda, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə keçirilib.

Mərasimdə şəhər rəsmiləri, Böyük Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önünə əklil qoyub. Böyük Vətən müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad



edilib.

Daha sonra hərbi orkestrin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı Böyük Vətən müharibəsində həlak olanların xatirəsini daim əziz tutur, onları ehti-

ramla yad edir. Böyük Vətən müharibəsi iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün Gəncədə 7 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı 58, Böyük Vətən müharibəsi iştirakçılarından dul xanımlarının sayı isə 72-dir.

Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra hərbi orkestrin müşayiəti ilə hərbcilər və gənc "Şahinlər" in tontənəli keçidi baş tutub.

Veteranlar və ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ailə üzvləri ilə görüş də yaddaqalan olub.

Qələbə Günü münasibətilə Sumqayıtda ümumşəhər tədbiri

9 May - Qələbə Günü münasibətilə Sumqayıtın mərkəzində, 1941-1945-ci illər müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə ümumşəhər tədbiri keçirilib.

olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən veteranlar müharibənin bəşəriyyətə gətirdiyi faciədən, Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqdan, Qələbədə Bakı neftinin müstəsna

olunacağına inandıqlarını bildirib, onlara göstərilən dövlət qayğısından razılıq ediblər.

Sonra tədbir iştirakçıları parada tamaşa ediblər. Hərbi keçidi nəfəsli alətlər orkestri açıb. Orkestrin müşayiəti ilə "N" saylı hərbi hissəsinin qulluqçuları Azərbaycan bayrağını meydana gətiriblər.

Onların ardınca respublika "Şahin" hərbi-vətənpərvərlik oyunlarının ən yaxşı



Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Böyük Vətən müharibəsində həlak

rolundan bəhs ediblər. Şəhər veteranları torpaqlarımızın işğaldan azad ediləcək günün də tezliklə qeyd



məktəb komandaları marş sədələri altında addımlayıblar.

Daha sonra tribuna önündən Sumqayıtdakı bütün ümumtəhsil məktəblərinin komandaları Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərinin hərbi geyim formalarında nizami cərgələrlə keçiblər. Parad şəhər fidanlarının ifa etdikləri şən mahnılarla yekunlaşıb.



Minskə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirə lövhəsinin qarşısında mitinq-anım mərasimi keçirilib

Azərbaycanın Belarusdakı səfirliyi Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar Minsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə qoyulmuş xatirə lövhəsinin qarşısında mitinq-anım mərasimi keçirib.

Səfirlikdən AZƏRTAC-a bildırıblər ki, mərasimdə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski, İcraiyyə Komitəsinin əməkdaşları, Belarus XİN-in nümayəndəsi, Minsk şəhəri Moskva rayonunun İcraiyyə Komitəsi sədrinin müavini Vitali Brel, MDB iştirakçı dövlətlərinin Belarusdakı səfirliklərinin rəhbərləri və əməkdaşları, Belarus Azərbaycan İcmaları Konqresinin və Minsk şəhərində fəaliyyət göstərən "Qobustan" Cəmiyyətinin üzvləri, Minskdə təhsil alan azərbaycanlı tələbələr və yerli sakinlər iştirak ediblər.

Mitinqdə səfir Lətif Qəndilov çıxışı zamanı Belarusun alman faşistlərindən azad edilməsi uğrunda minlərlə azərbaycanlının həlak olduğunu bildırıb, bu döyüşlərdə iştirak etmiş və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 8 azərbaycanlıdan birinin də Nəcəfqulu Rəfiyev olduğunu söyləyib. N.Rəfiyev Belarusun Babruysk, Baranoviç, Minsk şəhərlərinin, Mogilyov vilayətinin bir sıra yaşayış məntəqəsinin işğalçılardan



azad olunmasında böyük qəhrəmanlıqlar göstərib.

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski çıxışında Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında o zaman Sovet İttifaqında yaşayan xalqların rolunu vurğulayaraq, Azərbaycan xalqının istər ön cəbhədə, istərsə də arxa cəbhədə fədakarlıqla mübarizə apardığını bildırıb.

Minsk şəhər Moskva rayonunun İcraiyyə Komitəsinin sədr müavini Vitali Brel Belarusun alman faşistlərindən azad olunması uğrunda Azərbaycan xalqının qəhrəman oğullarının göstərdikləri şücaətə görə minnətdarlıq bildırıb.

1944-cü ilin iyun ayında alman faşistlərinin

edamından N.Rəfiyevin qəhrəmanlığı sayəsində xilas olmuş Tamara Pavlova çıxış edərək bildırıb ki, həmin il onun 11 yaşı var idi. Həmin vaxt N.Rəfiyev onları xilas etməsəydi, o indiki 86 yaşına kimi yaşaya bilməyəcəkdi. O, bu gün yaşadığına görə hər zaman Azərbaycan xalqının qəhrəman oğlu Nəcəfqulu Rəfiyevə minnətdar olduğunu bildırıb.

Minsk şəhər Moskva rayonunun Veteranlar Şurasının sədri Nina Çeriyak Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə göstərdiyi ehtirama görə Azərbaycanın səfirliyinə minnətdarlığını bildırıb və yazdığı şeiri oxuyub.

Rəsmi çıxışlardan sonra məktəblilərin ifasında Böyük Vətən müharibəsinə aid şeirlər və mahnılar səsləndirilib.

Tədbir iştirakçıları Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə 1 dəqiqəlik sükutla yad etdikdən sonra Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin barelyefinin qarşısına çiçək dəstələri qoyublar. Ərazidə yerləşən 170 saylı orta məktəbin direktoru Yelena Ryabova rəhbərlik etdiyi məktəbin pioner təşkilatına Nəcəfqulu Rəfiyevin adının verildiyini bildırıb.

Sonra mərasim iştirakçıları 170 saylı məktəbin akt zalında məktəb kollektivinin öz fəaliyyət qrupu tərəfindən hazırlanmış konsert proqramına baxıblar.

Emil Hüseyinli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Ukraynanın Nikolayev şəhərində İkinci Dünya müharibəsində döyüşən azərbaycanlılar anılıb

Ukraynanın Nikolayev şəhərində 9 May - faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə təntənəli tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Böyük Vətən müharibəsində Ukraynanın alman faşizmindən azad olunmasında qəhrəmanlıq göstərmiş Azərbaycan oğul və qızlarının xatirəsi Nikolayev vilayətinin Bessarabka kəndində ucaldılmış 416-cı Taqanroq Azərbaycan diviziyasının abidə-kompleksinin önünə tər çiçəklər qoyulmaqla yad olunub. Ukraynanın alman faşizmindən azad olunmasında rəşadətli döyüş yolu keçmiş 416-cı Azərbaycan Taqanroq diviziyası həlledici rol oynayıb. Birləşmiş

Qələbə Gününü Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət etməklə qeyd edirlər. Anım mərasiminə qatılanlara 416-cı Azərbaycan diviziyasının rəşadətli döyüş yolundan bəhs edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Nikolayev vilayətinin sədri Yunis Əliyev tərkibində 11 min 50 nəfər azərbaycanlının döyüşdüyü qəhrəman diviziyasının Mazdokdan Berlinədək vuruşaraq Qələbənin təmin olunmasına öz canları ilə böyük töhfə verdiklərini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov, Nikolayev Şəhər İcra Hakimiyyətinin rəsmisi V.A.Çebataryov, ehtiyatda olan polkovnik N. N. Qorbatenko BUAK-nın Odessa vilayəti üzrə sədr müavini Namiq Talıbov, diaspor fəali Şamil İsmayilov və bir çox media nümayəndələri iştirak ediblər.

DİDK-nın şöbə müdiri Aqil Əsədov çıxış edərək İkinci Dünya müharibəsi zamanı Ukrayna Azərbaycan xalqlarının birgə mübarizə apardığını xüsusi vurğulayıb.

Digər çıxışçılar İkinci Dünya müharibəsinin Qələbə tarixinə əbədi imza atmış 416-cı Azərbaycan diviziyasının Ukrayna xalqı tərəfindən həmişə böyük ehtiramla yad olunduğunu bildırıblər.

Anım mərasimində ukraynalı əsgərlər Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsinə yaylım atəşi açmaqla yad ediblər.

Təyyarəçilər abidənin üzərindən hərbi uçuş edərək Azərbaycan diviziyasında döyüşərək həlak olanların xatirəsinə dərin hörmət və ehtiramlarını bildırıblər.

Emil Hüseyinli
AZƏRTAC-ın xüsusi müxbiri, Kiyev

Tehranda Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü qeyd olunub

Mayın 9-da İranda akkreditə olunan MDB dövlətlərinin səfirlərinin iştirakı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə səfirlər təmsil etdikləri dövlətlərin faşizm üzərində Qələbəyə verdikləri töhfədən danışıblar.

Azərbaycanın İranda səfiri Bünyad Hüseyinov bildırıb ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik



göstərib. Xalqımız arxa cəbhədə də şücaət göstərərək Qələbənin əldə edilməsində xüsusi rol oynayıb. İkinci Dünya müharibəsi Azərbaycandan uzaqda başlansa da, neftlə zəngin olan Bakını zəbt etmək faşizmin əsas məqsədlərindən idi. Azərbaycanda hasil olunan neft bütün Sovet İttifaqında hasil olunan neftin 71,4 faizini təşkil edirdi. Belə yüksək hasilat SSRİ-nin İkinci Dünya müharibəsindəki Qələbəsini təmin etdi. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində Qələbənin qazanılmasında başlıca amillərdən biri idi.

Çıxışlardan sonra tədbir mədəni proqramla davam edib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri, Tehran



Ukrayna Azərbaycanlıları Konqresi Nikolayev vilayəti təşkilatı 2012-ci ildə vaxtilə diviziyanın qərgahının yerləşdiyi Bessarabka kəndində böyük abidə-kompleksi ucaltmaqla Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsinə əbədiyyətə qovuşdurub.

Artıq 7 ildir Nikolayev və Odessa vilayətlərində yaşayan soydaşlarımız, vilayət ictimaiyyətinin nümayəndələri və müharibə veteranları 9 May -

Moskvada hərbi parad keçirilib



Moskvada Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Qızıl Meydanda keçirilən paradla Rusiya Prezidenti Vladimir Putin iştirak edib.

Paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu qəbul edib. Bu il paradla 13 min hərbi iştirak edib, Qızıl Meydandan 130 adda hərbi texnika keçib. İlk dəfə olaraq yürüşə Sovet İttifaqı Marşalı G.K.Jukov adına Hava-Kosmik Müdafiə Hərbi Akademiyasının qadın hərbiçilərindən ibarət bölmə də qatılıb. Hərbi texnika Böyük Vətən müharibəsi illərinin əfsanəvi "T-34" tankının ardınca meydana çıxıb. Bu il hava şəraiti üzündən Moskva paradında aviasiya texnikasının nümayişi ləğv olunub.

Rusiya Prezidenti Vladimir Putin paradada çıxışında Böyük Vətən müharibəsi haqqında həqiqətlərin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bir sıra ölkələrdə tarixin bilərəkdən saxtalaşdırıldığını, nasistlərə qulluq etmiş insanların bütəldirildiyini qeyd edib. V.Putin deyib ki, müharibə veteranları dünyanın müxtəlif ölkələrində yaşasalar da, onların qəhrəmanlığını ayırmaq mümkün deyil. Prezident arxa cəbhənin əsgərlərinin qəhrəmanlığını da qeyd edib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri



Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.

Görüşdə nazirliyin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və məktəblilər iştirak ediblər.

Nazir, general-polkovnik Zakir Həsənovun adından görüş iştirakçılarını salamlayan K.Vəliyev tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə



həmvətənlimizin canlarından keçməsinə, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasına, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq



göstərmələrini xüsusi vurğulayıb. Nazir müavini veteranlarımızın bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəmədiklərini yüksək qiymətləndirib. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istifadə olan general-polkovnik Tofiq Ağahüseynov və digər qonaqlar ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, Ali Baş Komandana həmişə

sadiq olan müharibə veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən, Böyük Vətən müharibəsində tarixi Qələbənin 74-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərdən danışıblar.

Respublika 3, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov,



İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova, İsmayıl Fərəcov, Damət Nəbiyev, Ulduz Kəngərli çıxış edərək göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, işğal altındakı torpaqlarımızın azad olunacağına və Azərbaycan Ordusunun parlaq qələbəsinə qəti inamlarını ifadə ediblər.

Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna mükafatlar təqdim edildikdən sonra xatirə şəklində çəkdirilib.

Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var

Azərbaycan xalqı faşizm üzərindəki tarixi Qələbəyə böyük töhfə verib. Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var.

Bu fikirlər mayın 2-də Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyevin İkinci Dünya müharibəsi veteranlarının bir qrupu ilə görüşündə səsləndirilib.

Əvvəlcə Böyük Vətən müharibəsində və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü

ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, dövlət orqanları veteranlarla daim görüşlər keçirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də veteranlara daim diqqət və qayğı göstərir. Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin xüsusi əhəmiyyəti var.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyev Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinə qeyd edib. O, bu müha-



ribədə yüz minlərlə azərbaycanlının canından keçdiyini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdikl-

rini xüsusi vurğulayıb.

Alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edən Mayıl Şahverdiyev onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb.

General-mayor Mayıl Şahverdiyev Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim edib.

Sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələri təqdim olunub.

Respublika Veteranlar Təşkilatının sədri, istifadə olan general-polkovnik Tofiq Ağahüseynov faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edib, Azərbaycan dövlətinin veteranlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Azərbaycan faşizm üzərində tarixi Qələbənin qazanılmasına böyük töhfələr verib



Dövlət Sərhəd Xidmətində (DSX) faşizm üzərində Qələbənin 74-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, Qarabağ müharibəsi veteranları və Azərbaycanın Milli qəhrəmanları iştirak ediblər.

Tədbirlərdən əvvəl hərbi qulluqçular və qonaqlar Heydər Əliyev İdeoloji mərkəzlərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olub, Dahi Öndərin büstü önünə gül dəstələri qoyublar.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Veteranlar Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyini, xalqımızın Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıq və rəşadətə gələcək nəsillərə örnək olduğu bildirilib.

Tədbirlərin sonunda veteranlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının fədakar xidmətlərinə həsr edilmiş sənədli filmlər nümayiş olunub.

Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfin-



dən İkinci Dünya müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət edilib, müharibə veteranları ilə görüşlər keçirilib, onların qəhrəmanlıqları haqqında filmlər təqdim edilib və digər mədəni-kültüvi tədbirlər təşkil olunub.

Rayon və şəhərlərdə hərbi qulluqçuların iştirakı ilə Sovet İttifaqı qəhrəmanlarının ev muzeyləri ziyarət edilib, Böyük Vətən müharibəsinə həsr olunmuş abidələr önünə əklillər qoyulub, təntənəli mərasimlərdə faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın verdiyi töhfədən danışılıb, xal-



qımızın igid övladlarının qəhrəmanlıqları xatırlanıb.

Qonaqlar üçün səhra əsgər mətbəxi açılıb, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon, şəhər mədəniyyət müəssi-



sələrinin kollektivlərinin, eləcə də hərbi orkestrlərin ifasında maraqlı konsert proqramları təqdim olunub.



Sankt-Peterburq azərbaycanlıları “Ölməz alay” ümumxalq yürüşündə iştirak edəblər

Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri Rusiyanın Şimal paytaxtında “Ölməz alay” ümumxalq yürüşündə iştirak edəblər.

AZƏRTAC xəbər verir ki, bir milyondan çox Sankt-peterburqlu şəhərin qubernatoru Aleksandr Beqlovun başçılığı ilə “Ölməz alay” ümumxalq yürüşündə iştirak edib. Yürüş iştirakçılarının qarşısında içərisində Böyük Vətən müharibəsi vete-



ranları və mühasirəyə alınmış Leninqradın sakinləri olan retro-avtomobillər hərəkət edib.

Ənənəyə görə, “Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti”

İctimai Təşkilatının nümayəndələri də qurumun sədri Vaqif Məmişovun başçılığı ilə yürüşdə iştirak edəblər.

Milli kostyumlar geyinmiş təqribən 100 azərbaycanlı bu müharibədə döyüşmüş babalarının və ulu babalarının portretlərini, habelə Azərbaycanın və Rusiyanın bayraqlarını daşıyıblar. Yürüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak edəblər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq



İkinci Dünya müharibəsi iştirakçılarna dövlət qayğısı ildən-ilə artır

9 May - Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub.

Əmək və Əhəlinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarna ümum-



9 May Qələbə Günü



Azərbaycan Respublikası
Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi

milli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti İkinci Dünya müharibəsi iştirakçılarna dövlət qayğısının da ildən-ilə artmasına səbəb olub.

A.Kərimov dövlət başçısının sosial islahatlar paketinin uğurlu nəticələri kimi, cari ilin ötən dövründə əhəlinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, İkinci Dünya müharibəsi iştirakçılarna da yönələn sosial ödənişlərdə də əhəmiyyətli artımların edildiyini deyib. Nazir müavini müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların dövlət hesabına mənzil və minik avtomobili ilə təminatı və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb. Qeyd olunub ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə İkinci Dünya müharibəsi iştirakçılarna, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar da verilir.

Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində İkinci Dünya müharibəsi veteranlarının fəal iştirakı vurğulanıb, bu sahədə öz töhfələrini verdiklərinə görə onlara minnətdarlıq ifadə olunub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanın daim inkişaf edən və güclü orduya malik olan, beynəlxalq nüfuzu artan bir ölkə olmasından qürur hissi keçirdiklərini vurğulayıb. O və digər İkinci Dünya müharibəsi iştirakçıları sosial təminatlarının daim artırılmasından, eləcə də növbəti dəfə birdəfəlik maddi yardımla təmin edilmələrindən razılıqla söz açıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edəblər.

Tədbirdə müharibə veteranları döyüş xatirələrini bölüşüb, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

“GƏNCLİK” STANSİYASININ KEÇİDLƏRİNDƏ “QƏLƏBƏ RUHUNU YAŞADANLARIMIZ” SƏRGİSİ AÇILIB

9 May – faşizm üzərində Qələbə Gününe həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi “Bakcell” şirkətinin dəstəyi ilə Metropolitenin “Gənclik” stansiyasının keçidlərində açılıb.

Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş 57 azərbaycanlı veteranın fotolarından ibarət tablolar nümayiş etdirilir.

Sərginin açılışı mərasimində xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, “Bakcell” şirkətinin rəsmi nümayəndələri, həmçinin şanlı Qələbənin ruhunu yaşadan veteranlarımız Bağır Məlikov, Hümət Əliyev iştirak edəblər.

Açılış mərasiminin iştirakçıları salamlayan Bəxtiyar Məmmədov 9 May - Qələbə Günüün Azərbaycan xalqı üçün əlamətdar bir gün olduğunu, minlərlə azərbaycanlı oğul və qızlarının Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşduğunu qeyd edib. Azərbaycan bu müqəddəs savaşa həm də arxa cəbhədə böyük fədakarlıqlar nümayiş etdirib. “Təkcə Bakı nefti faktoru bu qələbədə Azərbaycanın rolunun nə qədər vacib olduğunu əyani nümayiş etdirir” deyən Bəxtiyar Məmmədov neçə belə faktın sərgidə nümayiş etdirilən stendlərdə əksini tapdığını qeyd edib.

Xidmət şöbəsinin rəisi Lalə Babayeva fotosərgi haqda məlumat verərək, “Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində daha bir sosial layihəsinə start verildiyini bildirib. O, 6 ay davam edəcək sərgi-

olunan fotoları ilə virtual tanışlığı davam etdirməyin mümkün olduğunu da bildirib. Bunun üçün tamaşaçılar smartfon və ya planşetlə “QR-code” mobil əlavəsini yükləyərək, şəkillərdəki kodlardan istifadə edə bilərlər.

Daha sonra sərgidə nümayiş etdirilən fotosəkillərin müəllifi Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı, bir çox yerli və beynəlxalq müsabiqələrin laureatı Arzu Mürvətova azərbaycanlı veteranların həyat və mübariz döyüş yolu barədə sərgi iştirakçılarına məlumat verib. Arzu Mürvətova bu təşəbbüsü



təqdirəlayiq addım kimi dəyərləndirərək, “Bakı Metropoliteni” QSC-yə öz təşəkkürünü çatdırıb.

Vətən uğrunda qəhrəmancasına vuruşan canlı əfsanələrimiz belə bir sərgini təşkil etdikləri üçün “Bakı Metropoliteni” QSC və “Bakcell” şirkətinə minnətdarlıqlarını bildirdilər. Böyük vətən müharibəsinin qəhrəmanları sərgiyə toplaşmış ictimaiyyətin nümayəndələri ilə xatirələrini bölüşüblər.



də 57 müharibə qəhrəmanının şəkilləri ilə yanaşı, dövlətimizin veteranlarımıza diqqət və qayğısını əks etdirən foto stendlər və Böyük Vətən müharibəsində Azərbaycanın roluna həsr olunmuş müxtəlif məzmunlu məlumat lövhələrinin də nümayiş etdirildiyini vurğulayıb.

Lalə Babayeva veteranların sərgidə nümayiş

Böyük Vətən müharibəsində gedən bütün döyüşlərdə qəhrəmancasına vuruşan igidlərimizin metro sərnişinlərinin görüşünə gəlməsi, onlara həsr olunan sərgidə iştirakı sərgi ziyarətçiləri maraqla qarşılayıb, onlarla xatirə şəkilləri çəkirdilər.

Maraqlı faktların, diqqətçəkən məlumatların verildiyi stendlər sərgi izləyicilərinin marağına səbəb olub. “Qələbəyə Azərbaycan töhfəsi”, “Qəhrəman Bakı”, “Hər şey Vətən üçün”, “Milli diviziyalarımız”, “Qərib diyarların qəhrəmanları”, “Müharibənin ekran salnaməsi”, “Müharibənin qadın üzü”, “Elmimiz cəbhənin xidmətində” kimi sərlövhələr altında təqdim edilən məlumatlarda ön və arxa cəbhədə Azərbaycan xalqının göstərdiyi rəşadət, qəhrəmanlıq və fədakarlığı əksini tapıb.



Özbəkistanda 9 May - Xatirə və Ehtiram Günü yüksək səviyyədə qeyd olunub

Özbəkistanda 9 May - Xatirə və Ehtiram Günü kimi yüksək səviyyədə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin və parlamentin üzvləri, Böyük Vətən müharibəsinin veteranları, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Şavkat Mirziyoyev və digər iştirakçılar Daşkəndin mərkəzindəki "Kədərli ana" abidəsinin qarşısına və naməlum əsgərin məzarı önünə əklillər və çiçək dəstələri qoyublar.



Abidə qarşısına Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev səfirlik adından əklil qoyub.

Şavkat Mirziyoyev faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mərasimə toplaşanları təbrik edib, veteranların hər cür ehtirama layiq olduğunu bildirib. Dövlət başçısı deyib ki, müharibədə 1,5 milyon Özbəkistan vətəndaşı iştirak edib. 500 milyondan artıq vətəndaş həlak olub, 133 min nəfər itkin düşüb, 60 min hərbi isə müharibədən əlil olaraq qayıdıb.

Mərasim incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

*Qulu Kəngərli
Daşkənd*

Türkmənistan İkinci Dünya müharibəsinin qaliblərindəndir

1945-ci ilin iyununda faşist Almaniyanın SSRİ-ə qarşı hücumunun ilk günlərindən başlayaraq bütün Sovet xalqı kimi Türkmənistan sakinləri də Vətəni müdafiə etmək üçün ayağa qalxdılar. Türkmənistanda müharibənin ilk günlərindən etibarən, ölkəni bir hərbi düşərgəyə çevirmək üçün ümumi döyüş proqramının bir hissəsi olaraq geniş hərbi səfərbərlik işi başlandı. Respublikanın

milli iqtisadiyyatı cəbhənin ehtiyaclarını ödəmək üçün yenidən quruldu.

Artıq 1941-ci ilin payızında respublikada milli quruluşların formalaşması başlandı. İlk növbədə, 87-ci Türkmənistan əlahiddə atıcılar briqadası, 97-ci Türkmənistan sülvari diviziyası, sonra 98-ci Türkmənistan diviziyası və 88-ci Türkmənistan əlahiddə atıcılar briqadası yaradılıb.

Türkmənistan əsgərləri Böyük Vətən Müharibəsinin bir çox cəbhəsində - Moskva yaxınlığında, Qafqazda, Kursk dairəsi, Ukraynada, Şərqi Avropada və Almaniyada cəsarətlə mübarizə apardılar.

Türkmənistanın 300 min əhalisi Böyük Vətən müharibəsi döyüşlərində iştirak etdi. Türkmənistan 86 min əsgəri bu müharibədə döyüşlərdə iştirak edərək qələbənin qazanılması üçün öz canlarından keçdilər, onlar dövlət başçısının qərarına əsasən onlar Türkmənistanın Milli Qəhrəmanları elan edildi. Onların adları Xatirə Kitabında verilmişdir. 78 min Türkmənistan əsgəri orden və medallarla mükafatlandırıldı, 112 nəfəri isə Sovet İttifaqının Qəhrəmanı oldu.

Gürcüstanda 492 nəfər Böyük Vətən müharibəsi veteranı var

Son bir ildə Gürcüstanda Böyük Vətən müharibəsi veteranlarının sayı xeyli azalıb. 2018-ci ilin mayından 181 veteran dünyasını dəyişib. Onlardan 5-i azərbaycanlıdır.

Hazırda Gürcüstanda 492 nəfər Böyük Vətən müharibəsi veteranı var. Onlardan 99-u qadındır. Veteranların 8-i azərbaycanlıdır.

Müharibədə 700 mindən çox Gürcüstan vətəndaşı iştirak edib. Ölkə əhalisinin 10 faizi müharibədə həlak olub.

Böyük Vətən müharibəsi veteranlarının sayı 2016-cı ildə 1200 nəfər olub. 2017-ci il mayın 9-na onların sayı 948, ötən il mayın 9-na 676 nəfər təşkil edib.

Gürcüstan hökuməti bu il müharibə veteranlarına 600 lari (təqribən 222 ABŞ dolları) məbləğində birdəfəlik yardım edib. Ölkədə müharibə veteranları səhiyyə, nəqliyyat, məhkəmə və digər sahələrdə müəyyən hüquqlara və güzəştlərə malikdirlər.

Dövlət xidmətindən bildirişlər ki, Böyük Vətən müharibəsində döyüşən Gürcüstan azərbaycanlılarının sayı 200 nəfərdən çox olub.

Qəhrəman qazaqlar İkinci Dünya müharibəsini hər zaman Qələbə əzmi ilə xatırlayacaqlar



Казахстан в годы Великой Отечественной войны

22 июня 1941 9 мая 1945

Ушло на фронт около 1 200 000 казахстанцев

Погибло на фронте около 600 000 казахстанцев

Более 500 казахстанцев стали Героями Советского Союза

113 казахстанцев стали кавалерами ордена Славы трех степеней

Сформировано 12 стрелковых дивизий 7 стрелковых бригад

4 кавалерийские дивизии 50 отдельных полков и батальонов

9 пуль из 10 было отлито в КазССР

Население КазССР отправило фронту около 4 700 000 000 рублей добровольных пожертвований

Bu il digər ölkələrdə olduğu kimi may ayının 9-nda Qazaxıstanda Qələbənin 74 illiyinə həsr edilmiş tən-tənəli tədbir həyata keçirilib. 9 May Qazax xalqı üçün əhəmiyyətli və eyni zamanda yaddaqalan bir tarixi gündür. Tədbirdə 9 May günü müharibə zamanı döyüşlərdə həlak olanların xatirəsi yad olundu, həyatda qalmaq bacaran və sonacan qəhrəmancasına vuruşan veteranlara isə minnətdarlıq hissi vurğulandı. Çıxışlarda qeyd olundu ki, müharibə illərində baş verən hadisələr Qazaxıstandan da yan keçməmiş oldu. Qazaxıstandan təxminən 1 milyon 200 min insan cəbhəyə yollandı.

Yüz minlərlə insan göstərdiyi hərbi nailiyyətlərə görə orden və medallarla mükafatlandırılıb, 615 nəfər isə Sovet İttifaqı Qəhrəmanı olaraq tanınır. Təəssüf ki, vaxt getdikcə həmin müharibənin şahidi daha az olur. Qazaxıstanda 1425 veteran var.

Böyük Qələbənin şərəfinə mərasimlər, tədbirlər, konsertlər Qazaxıstanın hər yerində keçirilib. Əsas tədbirlər isə Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirələrinin yad olunması və sağ qalmış veteranlara-canlı qəhrəmanlara hədiyyələrin verilməsi üçün bir neçə şəhər meydanında və əsasən də «Vətən müdafiəçiləri» abidəsində həyata keçirilib.

Əziz oxucular, "Azərbaycan Veterani" qəzeti üçün abunə yazıla bilərsiniz!

Qəzetimizə abunə olmaq üçün:

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı

Hesab nömrəsi AZ33İBAZ38090019442437115209

6 aylıq abunə haqqı - 7.5 AZN, 1 illik abunə haqqı - 15 AZN

Qeyd: Əziz və hörmətli oxucular, "Azərbaycan Veterani" qəzetinə abunə olmaq üçün "Azərmətbuatyayımı" ASC şöbəsinə, poçtlara, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına və Təşkilatın rayon şöbələrinə müraciət edə bilərsiniz.

Əlaqə telefonları: (012) 440- 21-08 (012) 497- 63-58 (111)

"Azərbaycan Veterani" qəzetinin elektron ünvanına (az.veteran@mail.ru) məqalələrinizi göndərməklə bizimlə əməkdaşlıq edə bilərsiniz. Qeyd edək ki, "Azərbaycan Veterani" qəzetində dərc olunan məqalələrdəki faktlara və məlumatlara görə müəllif məsuliyyət daşıyır. Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Baş redaktor
Ülvi İBRAHİMLİ

Məsul katib
Şəhla QARAYEVA

Qəzet Ədliyyə
Nazirliyində
qeydiyyatda alınıb.
Təsisçi: Azərbaycan
Respublikası
Veteranlar
Təşkilatının Rəyasət
Heyəti

"Azərbaycan
Veterani" qəzeti.
VÖEN:
1701285981
verilmə tarixi -
23.11.2011

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,
Kaveroçkin küçəsi, 34
Əlaqə telefonu: 012 440-21-08
e-mail: az.veteran@mail.ru
Dövlət qeydiyyat nömrəsi - 3486
Dövlət qeydiyyat tarixi -
19.10.2011

Qəzet ayda iki dəfə "Azərbaycan Veterani"
qəzetinin bilgisayar mərkəzində yığılır,
səhifələrin və "Veteran Nəşriyyatı"
mətbəəsində nəşr olunur.

Qiyməti 60 qəpik

Tiraj: 1250



Qələbənin 74-cü ildönümü Qusar və Xaçmazda qeyd olunub

İkinci Dünya müharibəsində iştirak edən 10 min nəfərdən çox qusarlıdan 6 mini döyüşlərdə həlak olub. Altı mindən çox qusarlı göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif edilib.

Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında general Mahmud Əbilovun və Nəriman Nərimanov adına parkda Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin abidəsini ziyarət edib, İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin xatirəsini anıblar.



Böyük Vətən müharibəsində iştirak edən qusarlılardan bu gün yalnız üçü yaşayır.

Qusarda Qələbənin ildönümü münasibətilə bayram konserti təşkil olunub.

Xaçmaz rayon ictimaiyyəti də İkinci Dünya müharibəsində həlak olan xaçmazlıların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

İkinci Dünya müharibəsinə yollanan 8 min 739 xaçmazlıdan 2 min 800 nəfəri həlak olub.

Qələbənin 74-cü ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edənlər bildiriblər ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişdir. Bakı nefti faşizm üzərində Qələbə qazanılmasında mühüm rol oynaymışdır.

Sonra Qələbə günü münasibətilə müharibə veteranları üçün ziyafət təşkil olunub.

Elxan Yusifli, AZƏRTAC



Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib

Tovuzda faşizm üzərində qələbənin 74-cü il dönümü qeyd olunub. Tədbir Tovuz şəhərindəki Qəhrəmanlar parkında keçirilib. Mərasimdə rayon rəsmiləri, Böyük Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib, onlardan yalnız 3612 nəfəri sağ qayıdıb. Tovuz həm də

Mərdan Musayev və Məstan Əliyevin parkda ucaldılmış büstü önünə tər güllər düzülüb. Tədbir iştirakçıları həm də "1941-1945" abidə kompleksini ziyarət edərək həyatlarını Qələbə nəminə qurban vermiş insanların xatirəsini ehtiramla yad ediblər.

Sonda müharibə veteranları üçün bayram süfrəsi açılıb.

Həmin gün səhhəti ilə bağlı Tovuz şəhərindəki bayram tədbirinə qatıla bilməyən müharibə veteranları rayon rəhbərliyi tərəfindən evlərində ziyarət edilib.

Qeyd edilib ki, müharibə qəhrəmanları gənclərin vətənpərvərlik hissinin yüksəldilməsində əvvəzsiz rol oynayırlar. Bugünkü müstəqil Azərbaycanın uğurlarında həm də Böyük Vətən müharibəsi veteranlarının payı olduğuna görə onlar daim minnətdarlıq hissi ilə yad ediliblər.

Müharibə veteranları onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edərək onların sosial müdafiəsinin gücləndirilməsində həyata keçirilən ardıcıl tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



keçmiş SSR-də yeganə rayondur ki, onun üç Sovet İttifaqı Qəhrəmanı olub.

Sonra mərasim iştirakçıları Sovet İttifaqı qəhrəmanları Yusif Sadiqov,

9 May – Qələbə Günü Abşeron rayonunda qeyd edilib

Abşeronda alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə şöbələrinin nümayəndələri, əmək və müharibə veteranları, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ümumrayon tədbiri Novxanı kəndində Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyulması ilə başlayıb.

Tədbir sonra Xırdalan şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə yad edilən abidənin qarşısında davam etdirilib.

Hərbi orkestrin ifa etdiyi vətənpərvərlik ruhunda musiqi sədaları altında keçən tədbirdə bildirilib ki, bəşər tarixinin ən dəhşətli müharibəsində Qələbənin əldə olunmasına Azərbaycan xalqının böyük töhfələri olub. Bu qanlı müharibədə Azərbaycandan 670 mindən çox oğul və qız cəbhəyə yola düşüb, onların təxminən yarısı döyüşlərdə həlak olub.

Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bu igidlər arasında adı dillər əzbəri olan abşeronlular Mikayıl Ələkbərov və Mehdi Hüseynzadə də var.

Qeyd edək ki, Abşeron rayonundan 1725 nəfər Böyük Vətən müharibəsində iştirak edib, onlardan yalnız 964 nəfəri geri qayıdıb.

Tədbir Abşeron rayon mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Ətrabə Rzayeva, AZƏRTAC



Neftçi müharibə veteranları SOCAR-ın "Fəxri neftçi" döş nişanı ilə təltif ediliblər

Neftçi müharibə veteranları faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə SOCAR-ın "Fəxri neftçi" döş nişanı ilə təltif olunublar.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, İkinci Dünya müharibəsində qazanılmış tarixi Qələbədə Azərbaycan nefti və neftçiləri həlledici rol oynaymışdır. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dördü üç hissəsi, emal olunan aviasiya benzini və yüksəkkeyfiyyətli yağların isə 85-90 faizi Azərbaycanın payına düşüb. 1941-ci ildə Azərbaycan tarixində rekord səviyyədə - 23,5 milyon ton neft istehsal olunub və bu, edib. Ümumilikdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.



Ulu öndər Heydər Əliyev müharibə veteranlarını "Xalqımızın qızıl fondu" adlandırdı. Prezident İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, hər il 9 May - Qələbə Günü ərəfəsində onlara dövlətimiz tərəfindən birdəfəlik maddi yardımlar göstərilir. Müharibə veteranlarına qayğı, onlara maddi və mənəvi dəstək göstərilməsi SOCAR-da da diqqət mərkəzindədir. Faşizm üzərində qələbənin 74-cü

ildönümü münasibətilə SOCAR neft sənayesinin keçmiş əməkdaşlarından 17 nəfərini "Fəxri neftçi" döş nişanı ilə təltif edib. Bakı, Sumqayıt, Siyəzən, Salyan və Qaradağda yaşayan neftçi müharibə veteranlarından 9-u "Azneft" İstehsalat Birliyi, 3-ü Kompleks Qazma İşləri Tresti, biri



"Neftqaztikinti" Tresti, biri "Azərikimya" İB, biri Heydər Əliyev adına Neft Emalı Zavodu, biri "Neftqazlimitədqatlayihə" İnstitutu, bir nəfəri isə Geologiya və Geofizika İdarəsində çalışıblar. SOCAR-ın məsul şəxsləri Qələbə günü ərəfəsində veteranlarla görüşərək onları təbrik edib, "Fəxri neftçi" döş nişanları və pul mükafatlarını onlara təqdim ediblər.

Xatırladaq ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında döyüş cəbhələrinə 700 min oğul və qızını yollamış Azərbaycan xalqının xüsusi rolu olub. Müharibədə göstərdikləri igidliyə görə 123 nəfər həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox azərbaycanlı əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Qanlı döyüşlərdə 300 mindən çox azərbaycanlı həlak olub. Azərbaycanlılardan təşkil edilmiş diviziyalar Qafqazdan Berlinədək döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub.



Müharibə illərində cəbhəyə yola salınan 6 mindən çox zaqatalalı döyüşçünün yarısı geri qayıtmayıb

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Zaqatala şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə müharibədə həlak olanların xatirəsinə ucaldılmış "Xilaskar əsgər" abidəsinin önünə gül-çiçək düzüb, igid həmyerlilərinin xatirəsinə ehtiramla yad ediblər.

Daha sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində çay süfrəsi ətrafında davam etdirilib. İkinci Dünya müharibəsi veteranı Vahid Məmmədovun, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb. Diqqətə çatdırılıb ki, müharibədə iştirak edən 6

mindən çox zaqatalalı döyüşçünün yarısından çoxu cəbhədən geri qayıtmayıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər il 9 May Azərbaycan dövlət səviyyəsində qeyd edilir. Hazırda müharibə veteranlarına dövlətimiz tərə-



findən yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin bu il aprelin 23-də imzaladığı Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslə-



rə 1000 manat məbləğində, həmçinin müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara və digər vətəndaşlara 500 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.

Vurğulanıb ki, müharibə iştirakçılarının qəhrəmanlıqlarla dolu şərəfli ömür yolu gənclərə əsl nümunə, örnəkdir.

Tədbir konsert proqramı ilə davam edib.

Cənub bölgəsində də faşizm üzərində Qələbənin 74-cü ildönümü təntənə ilə qeyd olunub

Mayın 9-da ölkəmizin cənub bölgəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü təntənə ilə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astarada keçirilən bayram tədbirində rayonun rəhbər işçiləri, Milli Məclisin deputatı Rəşad Mahmudov, İkinci Dünya müharibəsinin iştirakçıları, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhərin "Qəhrəmanlar bağı"nda Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Koverinin, üç "Şöhrət" ordenli Ağahəsən Nəhmətov və Rəhmət Hətəmovun, Milli Qəhrəman Yalçın Nəsirovun və Sosialist Əməyi Qəhrəmanı Böyükxanım Əliyevanın büstləri önünə əklillər və gül dəstələri düzərək, xatirələrini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları, həmçinin "Şəhidlər" abidə-kompleksini ziyarət edərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə anıblar. Burada şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdə qeyd olunub ki, İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində azərbaycanlı döyüşçülər, o cümlədən astaralılar da qəhrəmanlıqlar göstəriblər.

Bildirilib ki, bəşəriyyətə böyük fəlakətlər gətirən bu müharibədə minlərlə azərbaycanlı da iştirak edib, onlardan bir qismi müharibədə həlak olub, digərləri isə qələbədən sonra Vətənə qayıdaraq quruculuq işlərində çalışıblar.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı artırılıb, onların məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev hər il Böyük Vətən müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayır, onları daim diqqətdə saxlayır.

Bildirilib ki, Azərbaycan dövlətinin siyasi sabitlik, inkişaf və tərəqqi yolunda inamlı addımları, dünyanın inkişaf etmiş dövlətləri sırasında yer alması, mütə-

həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinin önündə keçirilən mərasimdə rayonun rəhbər işçiləri, müharibə və əmək veteranları, arxa cəbhənin iştirakçıları, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları "Naməlum əsgər" abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzərək Böyük Vətən müharibəsində həlak olan lənkəranlıların xatirəsinə ehtiramla yad ediblər.

Mərasim iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya generalı-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında davam etdirilib. Tədbir iştirakçıları cəsur həmyerlimizin əzəmətli abidəsi önünə gül dəstələri düzüblər.

Həmin gün əfsanəvi sərkərdə Həzi Aslanovun ev-muzeyinin yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, müharibə veteranları, arxa cəbhə iştirakçıları iştirak ediblər. Həmçinin Qələbə Günü münasibətilə müharibə veteranları, arxa cəbhə iştirakçıları üçün bayram süfrəsi açılıb.

Tədbirdə çıxış edənlər müharibə veteranlarını və



arxa cəbhənin iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Rayonun müharibə veteranları və arxa cəbhə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə məktəblilərin və bədii özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

Qələbə Günü münasibətilə Cəlilabad şəhərindəki "Xatirə Parkı"ndakı "Ana" abidəsi önündə keçirilən tədbirdə İkinci Dünya müharibəsində həlak olan cəlilabadlı döyüşçülərin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində çıxış edənlər Böyük Vətən müharibəsinin iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Qeyd olunub ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının əvəzsiz rolu olub. Həmyerlilərimizin döyüş meydanlarında və arxa cəbhədə böyük qəhrəmanlıqlar göstəriblər.

Tədbirdə çıxış edən müharibə veteranları keçdikləri şərəfli ömür yolundan danışaraq ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirib, gənc nəsə məsləhət və tövsiyələrini çatdırıblar. Onlar Qələbə Günü'nün ən qısa zamanda Qarabağda qeyd edəcəklərinə əminliklərini ifadə ediblər.

Mərasimdə müharibə veteranlarına hədiyyələr verilib, onlar üçün bayram süfrəsi açılıb.

Masallı şəhərindəki "Qəhrəmanlar Parkı"nda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə keçirilən

tədbirdə rayonun rəhbər işçiləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.



AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları İkinci Dünya müharibəsində həlak olmuş masallıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər 74 il əvvəl alman faşizmi üzərində qazanılmış Qələbənin tarixi əhəmiyyətindən danışaraq ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müharibə veteranları bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdığı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırıblar.

Həmçinin Qələbə günü münasibəti ilə hazırlanan çay süfrəsi ətrafında davam edən görüşdə çıxış edən Böyük Vətən müharibəsinin veteranları müharibədə keçdikləri döyüş yolundan, xatirələrdən danışdıblar.

Böyük Vətən müharibəsinin veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Lerikdə də İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 74-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Lerik şəhərində Böyük Vətən və Qarabağ müharibələrində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək müharibədə həlak olanların xatirəsinə ehtiramla yad ediblər.

Toplantıda İkinci Dünya və Qarabağ müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirində çıxış edənlər əlamətdar gün münasibətilə müharibə veteranlarını təbrik edib, bu Qələbənin əldə edilməsində Azərbaycan xalqının əvəzsiz rolu, azərbaycanlıların döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə danışdıblar.

Qeyd olunub ki, İkinci Dünya müharibəsində Lerik rayonundan cəbhəyə yola salınan 6500 nəfərdən 1584 nəfəri həlak olub, 3314 nəfər yaralanıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 9 May-Qələbə Günü dövlət bayramı səviyyəsində qeyd edilir, hər il Qələbə Günü münasibətilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir.

Çıxış edənlər Qələbə Günü'nün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında, qədim Şuşa şəhərində qeyd ediləcəyinə əminliklərini ifadə ediblər.

İmişlidən İkinci Dünya müharibəsinə yollananlardan 23-ü könüllü qadın olub

Bağır Əliyev, AZƏRTAC



rəqqi dövlətlərin tərəfdasına çevrilməsi bizi hədsiz qürurlandırır. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu Aprel zəfərini təkrarlamaqla işğal altındakı bütün torpaqlarımızın azadlığına nail olacaq və xalqımız Qələbə bayramını Şuşada, Xankəndində və digər tarixi torpaqlarımızda qeyd edəcək.

Rayonun müharibə iştirakçıları və veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, İkinci Dünya müharibəsində 5 min 612 nəfər astaralı döyüşçü iştirak edib. Onlardan 1064 nəfəri müharibədə vəfat edib, 827 nəfəri isə itkin düşüb.

Lənkəran şəhərində İkinci Dünya müharibəsində



Ağsulular 9 May Qələbə gününü yüksək əhval ruhiyə ilə qeyd etdilər

Alman faşizmi üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar may ayının 9-da 1941-1945-ci il müharibə iştirakçısı veteran Əlpənah Şirəliyevlə görüş keçirilmişdir.

Görüşdə Ağsu rayon icra hakimiyyəti, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirqubad Orucov, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəisi polkovnik-leytenant Zaur Əliyev və onun müavini kapitan Nizami Əliyev, Ağsu rayon müharibə əmək və silahlı qüvvələr veteranları təşkilatının sədri Cəmaləddin Zeynalov iştirak etmişlər.

Görüş zamanı müharibə veteranına pul mükafatı və hədiyyə təqdim edilmişdir. Müharibə veteranı Əlpənah Şirəliyev müharibə xatirələrindən danışaraq bildirmişdir ki, o,

820 sayılı hərbi hissədə xidmət etməklə Qafqaz uğrunda gedən döyüşlərdə iştirakçısı olmuşdur. O, xidmətlərinə görə bir sıra orden və medallara layiq görülmüşdür.

Məlumat üçün bildirik ki, 1941-1945-ci il müharibəsində Ağsu rayonundan cəbhəyə 3221 nəfər əsgər göndərilmişdir. Bunlardan 1564 nəfəri vətənə sağ və salamat qayıtmışlar.

Müharibə veteranı Əlpənah Şirəliyev rayonda sonuncu sağ qalan müharibə veteranıdır.

Ağsu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti



Paytaxt məktəblərində Qələbə Günü qeyd olunub



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Təhsil müəssisələrində Qələbə Günü ilə hərə olunan konfranslar, mühazirə və dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda

bədii qiraət gecələri, müharibə veteranları ilə görüşlər təşkil edilib.

Tədbirlərdə alman faşizmi üzərində Qələbənin əldə olunmasında

Azərbaycan xalqının əvəzsiz rolu şagirdlərin diqqətinə çatdırılıb, həmyerlilərimizin döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham

Əliyev müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.

Tədbirlərdə çıxış edənlər işğal altında olan torpaqlarımızın dövlət başçısının rəhbərliyi ilə azad olunacağına və qələbə bayramının Şuşada, Laçında, Xankəndidə, digər tarixi torpaqlarımızda qeyd ediləcəyinə inandıqlarını bildiriblər.

Şagirdlər Böyük Vətən müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşan həmyerlilərimizə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar



nümayiş etdiriblər.

Tədbirlərdə II Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığından bəhs edən sənədli və bədii filmlər təqdim olunub.

İmişlidən İkinci Dünya müharibəsinə yollananlardan 23-ü könüllü qadın olub

Faşizm üzərində Qələbənin 74-cü ildönümü İmişli rayonunda da tənənəli şəkildə qeyd olunub.

Ümumrayon tədbirinin iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə-kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Böyük Vətən müharibəsi illərində İmişli rayonundan 23-ü könüllü



qadın olmaqla, 4 min 546 nəfər cəbhəyə yollanıb. Onlardan 2657 nəfəri müxtəlif əlillik dərəcəsi alaraq geri dönüb. Hazırda rayonda 4 müharibə veteranı yaşayır ki, onlar da dövlətin hertərəfli qayğısı ilə əhatə olunublar. Qeyd edilib ki, o ağır illərdə azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib, düşməne layiqli cavab veriblər. Həmçinin vurğulanıb ki, hər bir müharibə veteranının döyüş təcrübəsi, onların keşməkeşli həyat yolu gənclərimizə örnək olmalıdır.

Dövlətimizin başçısı tərəfindən təqaüdlərinin artırılmasını minnətdarlıq hissi ilə qarşılayan veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezidentimizə təşəkkür ediblər.

Mahir Babayev, AZƏRTAC

Böyük Vətən müharibəsində 7300-dən çox ağdamlı ön cəbhədə vuruşub

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Faşizm üzərində Qələbənin əldə edilməsində Ağdamın qəhrəman oğul və qızları da böyük rəşadət göstərilib. Ön cəbhəyə yola salınan 7300 nəfərdən artıq ağdamlıdan 3600-dən çoxu müharibədən geri qayıtmayıb.

Rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, məktəblilər Əhmədağalı kəndində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüblər. Müharibədə həlak olan həmvətənlərimizin xati-



rəsi ehtiramla yad edilib. Mərasimdə çıxış edənlər İkinci Dünya müharibəsi, azərbaycanlıların müharibədə iştirakı, ön və arxa cəbhələrdə göstərdiyi misilsiz rəşadət

dətdən, faşizm üzərində Qələbənin qazanılmasında rolundan danışıblar.

Sonra Böyük Vətən müharibəsi veteranlarına hədiyyələr verilib. Müharibə veteranları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbir məktəblilərin ifasında kompozisiya ilə başa çatıb.

Rayon icra hakimiyyətinin nümayəndələri sonra Xındırstan kəndində Böyük Vətən müharibəsi veteranı Səfər Əhmədovun evinə baş çəkərək, onu qələbə bayramı münasibətilə təbrik edib, hədiyyə veriblər.





Tərtər rayonunda veteranlara diqqət və qayğı yüksək səviyyədədir

Tərtər rayonunda faşizm üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olunub. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gününün münasibəti ilə veteranları və tədbir iştirakçılarına təbrik etdi, onlara ən xoş arzularını çatdırıb.

Müstəqim Məmmədov: “Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu Öndərin təbirincə desək “veteranlar bizim canlı arxivimizdir”. Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidlilə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris İbadov, Həbib Abbasov, Xəlil Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev,



Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidlilərə görə onlar orden və medallarla təltif olunublar. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarixdirlər. 74 illik tarixi yol keçmiş bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur”.

Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri mərkəzi rayon xəstə-

xanasının həkimləri ilə birlikdə Böyük Vətən müharibəsi iştirakçıları üçün evlərinə gedərək onların səhhəti və problemləri ilə maraqlanıblar.

Mərkəzi Xəstəxananın nevroloq, okulist, terapevt, otorinolaringoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımı dərman preparatları ilə təmin edilib.

Sonda veteranlara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və ərzaq payı təqdim olundu

Faşizm üzərində tarixi Qələbənin qazanılmasında 5 mindən çox salyanlı şücaət göstərib

Faşizm üzərində Qələbənin əldə olunmasında Salyandan 5 min 726 nəfər iştirak edib, onlar ağır müharibədə qəhrəmanlıq və şücaət göstəriblər.

Qələbənin 74-cü ildönümü münasibətilə Salyanda keçirilən mərasimdə iştirak edənlər əvvəlcə Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksi önünə gül dəstələri qoyublar. Sonra Sovet İttifaqı Qəhrəmanı Məhərrəm

Dadaşovun abidəsi ziyarət olunub.

Veteranlarla görüşdə bildirilib ki, döyüşlərdə 1516 nəfər salyanlı həlak olub və ya itkin düşüb, 3 min 700 nəfər isə yaralanıb. Bu gün onların hər birinin xatirəsi hər kəs üçün əzizdir.

Mərasimdə çıxış edən müharibə veteranları onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Qazax igidləri ilə fəxr edir

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın mərd oğullarının da böyük payı olub. Hazırda Qazaxda həmin müharibədə iştirak edən 3 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək əhval-ruhiyyədə qeyd olunub. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən



bu əlamətdar günün münasibətilə Böyük Vətən Müharibəsinin iştirakçıları - şəhər sakini Xanqulu Süleymanov, Aşağı Əskipara kənd sakini Hübət Alıyev və Daş Salahlı kənd sakini Abbas Şərifov yad edilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul işçiləri Böyük Vətən Müharibəsi iştirakçılarına evlərində olub, hədiyyələr təqdim

ediblər. Nurani insanlara Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi salamlarını və bayram təbriklərini çatdırıblar. İcra başçısının rayonda bu qəbildən olan insanlara göstərdiyi səmimi münasibətdən, qayğısından danışdı, onların daim diqqət mərkəzində saxlanıldıklarını bildirdilər. İkinci Dünya müharibəsi veteranlarının xalqımızın fəxri olduklarını diqqətə çatdırıblar. Qeyd ediblər ki, sizlərin müharibə illərində göstərdiyiniz qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir.

Böyük Vətən Müharibəsinin iştirakçıları və ailə üzvləri onları təbrikə gələn qonaqları salamlayıb, dövlətimizdən və rayon rəhbərliyindən razı qaldıklarını bildirdilər.



Beyləqan rayonunda “Faşizm üzərində qələbənin 74-cü ildönümü” ilə bağlı tədbir keçirildi

Beyləqan rayonunda Faşizm üzərində qələbənin 74-cü ildönümü Beyləqan şəhər mərkəzində 1941-1945-ci illər müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış



abidə önündə, rayonun Birinci Şahsevən kəndində Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədovun ev muzeyində və İkinci Şahsevən kəndində iki dəfə Sovet İttifaqı Qəhrəmanı General-mayor Həzi Əhəd oğlu Aslanovun büstü qarşısında ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayon ərazisində yerləşən N saylı hərbi hissənin zabıt və əsgərləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri və məktəblilər iştirak etmişdir. Tədbirdə Dövlət Bayrağı ilə əhatə olunmuş 1941-1945-ci illər müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə önündə Dövlət Himni səsləndirildi və iştirakçılar tərəfindən abidə önünə gül dəstələri qoyularaq həlak olanların xatirəsi ehtiramla yad edildi.